



DİNLEDİYİM

KÖVRƏK PIÇİLTİLAR

Ruh və qələm dostlarımıla hər görüşimdə təkrar etdiyim bir fikri yenidən xatırladıram. Belə ki, mənim düşüncəmə görə, hər yeni yazı, yeni kitab müəllifin yeni övladıdır. Onun qüsurlu və qüsursuz doğulmasına baxmayaraq, bütün hallarda bu övlad onu oxucuya təqdim edənin ürəyinin, ruhunun bir nöqtəsi, bir zərrəsindir. Deməli, bəxış bucağı altında məsələyə münasibət bildirəndə onda bu gün barəsində düşüncələrimi bilsəyara diqət etdiyim "Kövrək könül piçiltiləri" şeirlər kitabı da müəllifinin, yeni Həzəri Həsənlinin öz oxucularına, o cümlədən mənə tanıldığı bir övladdır. Və mən də bu yeni tanışma, təbii ki, xoş gəldin deyirəm. Və...

Həzəri Həsənli mənim aid olduğum zaman kəsiyinin söz adamıdır. Özü də hayküsüz, çıçıq-bağırsız, sakit bir şəkildə öz yaradıcılıq hücrəsində qələmi ilə, kağızı ilə piçildaşar, ara-sıra da bu piçiltilər metbuata üz tutar. Gələr və bizi sevindirər. Tam səmimi vurğulamaq istəyirəm ki, Həzəri Həsənli təbiətən necə sakit, mənim doğulduğum tarəflərdə deyildiyi ki, necə astagəldisə, şeirləri də, digər qələm məhsulları da kom halında özünə bənzəyir. Sakit, astagəl... Oxuyanda elə bil ki, bulaq başında oturub heç hara tələsmədən o suyun səsində qulaq asırsan. Öz təbii axarı ilə axan suyun. Deməli, bu da ondan xəbər verir ki, Həzəri Həsənli, öz sözü ilə öz ruhunu misralara, cümlələrə çevirməklə məşğuldur. Həm də heç kimə heç nə demədən, heç kimdən rüşvet almadan. Amma burda qeyd ediləsi bir nüans da var. O da müəllifin cəmiyyətin içərisində olmasıdır, baş verənləri görüb, duyub izləməsidi. Yəni o, təkcə müşahidəçi deyil, həm də iştirakçıdır.

Ona görə də böyük Zəfərimizi tərənnüm edəndə onun da müsəlləh əsgər olduğu gün kimi aydın olur. O yazır ki:

*Qəlbimdən qəmi at, qubarı götür,
Mən sazi götürüm, sən tari götür,
Qarabağ bülbülüm Şuşada ötür,
Bəmimdə zəfərdi, zilimdə zəfər.*

Bu misraları oxuyanda özündən asılı olmadan zəfəri ruhan təkrar yaşayırsan. Onu bize bəxş edənlərin qarşısında baş əyirsən. Hətta Xocalı soyqırımı da, Qaradağ faciəsi də, Kəlbəcərdə Ağdaban qətləməni da o Zəfərlə təsəlli tapır. Və həmin məqamda şairin məsələyə təkcə yaradıcı insan kimi deyil, həm də vətəndaş kimi yanaşması öz təsdiqini Xankəndində ucaldılan bayraqın əzəmetində təsdiqləyir. Həmin şeirin hər bəndində otuz illik yurd nisgilimizin necə böyük bir sevincə çevrildiyinin şahidi olurq:

*Bu günü görməkçün günləri saydım,
Ucaldı göylərə Xanbayraqımız!
Xankəndim - Cankəndim, gözlərin aydın!
Yox oldu candaki ağrımızı...*

Və yaxud:

*Sənsən ucalığın arzu qıtəsi,
Sənsən ucalığın ən son nöqtəsi!
Canbayraqım, Xanbayraqım,
Zirvədən baxan bayraqım!*

Bax elə bu misralarla da baş-başa qaldığım kitabın ümumi ab-havasına köklənirəm. Artıq mən bir oxucu olaraq bu kitabda yurd sevgisinin, şəhid ruhuna səcdənin və bir də Azərbaycan coğrafiyasının bütün çalarlarına özəl yanaşmanın izleyicisi olacağımı artıq əminəm. Ona görə də az qala lal suların piçiltisindən bir şələlə hayqırışına qədər uzanan yolun yolcusuna çevrilirəm. Mis-


ra-misra, bənd-bənd təkcə yerlə, göyle deyil, daşla, ağaçla, çiçəklə, gülə, ən vacibi isə Tanrı ilə ünsiyyət qura-qura yeni nəğmələrin söz şəklini vərəqlərə köçən görürəm. Həmin o şəkillər özü-özünü dilmənciz, vəsitəcəsiz təqdim edir:

*Dünyada nə varsa, göz vərəqləyir,
Bəsirət gözümüz düz vərəqləyir,
Görünməz gözüne dünyənin vari,
Şair kitab-kitab söz vərəqləyir...*

Və yaxud:

*Unutmaq çətindir öten günləri,
O gözdən, könlədən itən günləri
Axırı qovğayla bitən günlərin
Qapısı yoxdur ki, döyəm beləcə.*

Yeri gəlmışkən, qeyd etmək istəyirəm ki, Həzəri Həsənli bu kitabında öz ruhunun



konkret ifadəsi olan "Dördlüklər"ə və "Beytlər"ə xüsusi yer ayırib. Mən həmin o dördlüklərin və beytlərin hər birini bitkin şeir kimi görürəm və hiss edirəm ki, müəllif o dördlükləri, beytləri piçildəyandır artıq onun bitkin formada şəklini özü üçün çəkibmiş.

Ona görə də dörd misra bir oxucu olaraq mənə hər şeyi çatdırır. Oxuyram, qəbul edirəm və razılışıram. Bu da müəllifin sözə könül verib könül alması ilə yanaşı, həm də az sözə bitkin bir fikri ifadə etmək ustalığıdır.

Deməli, bir yaradıcı olaraq, ruhunun, ürəyinin diqətəsini misralamaq heç də oxucuya çox söz demək deyil. Əksinə, az sözün içərisində daha çox fikir çatdırmaqdı.

Və bir də elə əbədi mövzular var ki, onlar bütün zamanlarda və bu gün də, eləcə də gələcəkdə də yaradıcı adamların diqqət mərkəzindədir. Məsələn, sevgi, həsrət, ayrılıq, ölüm və s. Bax bu əbədi mövzularda yeni fikir tapıb ortaya qoymaq, bu yeni fikri də oxucuya həzm etdirmək artıq şairin ilhamının qüdrətidir.

Mən Həzəri Həsənlinin "Aman ayrılıq" şeirində bunun şahidinə əzəmləm. Eləcə də "Bəyaz duygular"da da yeni hissələrlə qarşılaşdım:

*Elə kövərəmisiş Kərəm sazitək,
Gedim söyüdlərin saçın hörməyə,
Gəlmışdin ümidişək, getdin arzutək,
Gedim qəbrin üstə köks ötürməyə...*

Bir oxucu kimi son aylarda diqqətimi çəkən kitablar arasında Həzəri Həsənlinin "Kövrək könül piçiltiləri" yaxşı mənada mənə bir xeyli mətləbləri, məqamları piçildədi. Doğrudur, mən kitabın adındakı

"kövrək" sözünü o qədər də qəbul etmədim. Çünkü könül piçiltiləri mənim anla-mıma görə hissələrə bölünmür. O, yalnız kimse qulağına, kimse ruhuna piçil-danır.

Həmin o piçiltini mənə görə ancaq Tanrı eşidir. Deməli, onun bütün para-metrləri, hiss və həyəcanları Tanrıya məlumdur. Məhz bu mənada söz də nişanıdır. O, sənin içində artıq özünə yətapa bilməyəndə kağıza köçür, vərəqə hopur. Necə ki, Həzəri Həsənli Gülnəsimin görəndə o duyğuları içində gizlədə bilməyib:

*Gəlib, görüb neçəsi,
Gələn bir gün köçəsi,
Xatirələr ilçəsi...
Gülhanədi, Gülnəsim.*

Şairin mənə qardaş sevgisi ilə hədiyyə etdiyi kitabında sevgi mövzuları müxtəlif prizmalardan oxucuya təqdim olunur. Özü də həmin sevgilərin hamisının ünvanı ürəkdir. Hiss olunur ki, yaşanmış bu sevgilər çox rahatlıqla misra-la çevirilir.

Necə deyərlər, gerçəklilik təsdiqi-ni sözə tapır. Bu mənada həmin sevgi şeirlərinin hər biri bir anın, ovqatın deyil, həm də ömrün

yadda qalan diqəsidir.

Və mən o misraların arasında ömür-dən, gündən gəlib keçən sevginin yo-xəritəsini çəkirəm.

Özü də Həzəri Həsənlinin misraları ilə:

*Dağların oğluym, məskənim budur,
Can dərmanım təmiz hava, saf sudur,
Könlüm deyir o dağlarda yuva qur,
Bu şəhərdə yorulmuşam, Dağüstü!*

Və yaxud:

*Nə işim var fələklə,
Nə sirdəşəm küləklə,
Sən danış öz-özünlə,
Mən danışım ürekə...*

Və nəhayət, "Kövrək könül piçiltiləri" barəsində oxucu təəssüratını sizinle bölüşərkən bir daha vurgulamaq isteyirəm ki, müəllif içindəki ümidsizliyi də şübhəni də sonda işığa, ümidiçəviri-bilir.

Ona görə də birmənalı şəkildə vurğu-layır ki, sular axıb durulacaq və durulan sularla paralel olaraq bu sevgi dolu hə-yatın nağılları da bitməyəcək. Çünkü ürək sevgi ilə döyüñür. Və o döyüntülər də həzin piçiltilərə əzəmləm - könül piçiltilərinə...

Həmin piçiltildən bir də belə başlayır:

*Uzaq düşsək biz üfüqtək,
Əllərimiz yetməyəcək.
Üreyimiz dözməyəcək,
Bu nağıl da bitməyəcək.*

P.S. Kaş ki, bitməsin kövrək piçilti-lər!..

